

Dr.ALİ ÖGE

*Türkiyə Respublikası, Konya şəhər  
Mərkəzi Müftiliyinin vaizi  
E-mail: alican\_042@hotmail.com*

## **İBN FÜRƏK HƏYATI, ƏSƏRLƏRİ VƏ TÖVHİD RİSALƏSİ\***

*Açar sözlər:* İbn Fürək, kəlam, Əşari, elm

*Ключевые слова:* Ибн Фурек, богословие, Ашари, наука

*Keywords:* Ibn Furek, theology, Ashari, science

İlahi dinlərin sonuncusu olan islam meydana çıxdığı ilk vaxtlardan başlayaraq dünya xalqlarının diqqətini özünə cəlb etmiş və bu özəlliyini həmişə qoruyub saxlamışdır. Hal-hazırda yaşamaqda olduğumuz XXI əsrдə də həm islam dini, həm də bu dinə mənsub olan müsəlmanlar dünyada mühüm yer tutur.

Bir çox insanın, həmçinin dinin əsas hədəfini dində olan mütəmadilik və sabitlik təşkil etmişdir. Keçən müddət də mühüm əhəmiyyət kəsb edir. Lakin bu, dinin əsas prinsip və hökmlərinə aiddir. Bu əsaslar və hökmlər ətrafında formalasən mədəniyyət, düşüncə, düşünüb şərh edən insan ilə dünyadakı şərtlərin dəyişməsi müəyyən qədər dəyişikliklərə və qırılmalara məruz qalmışdır. Hal-hazırda gəlib çıxdığımız səviyyə isə bu müddət ərzində çatdığımız nöqtədir.

Hikməti böyük xeyir sayan Quranın irşad və istiqamətləndirilməriylə İslam düşüncəsi və bu düşüncənin təsiri, müsəlmaların “cəhalət” mərhələsindən “bilik və düşüncə” mərhələsinə sıçramasıyla əzəmətli göstərmişdir. Bu irəliləyişləri “sıçrama” sözü ilə ifadə etmək çox da mübaliğəli olmayıacaq. Çünkü islam təlimləri və bildirişləri insanlığa təqdim olunduqdan qısa müddət sonra İslam Ümməti, dünya tərəfindən qəbul olunan düşüncə hərəkatına start verdi. Bu təkcə müsəlmanların özü ilə məhdudlaşmadı, həmçinin bütün insanlığı, dünyani, kainatı şərh etdi, mənalandırdı. Eyni zamanda yalnız müsəlmanlar üçün deyil, bütün insanlıq üçün problemlərin həllində çıxış yolu göstərən bir düşüncə hərəkatı olaraq meydana çıxdı.

Bu düşüncə axınları içərisində kəlam, fəlsəfə, əxlaq, təsəvvüf və hüquq metodikası kimi əsas qaydalar mövcud idi. Bu müddət içərisində xüsusilə ilk vaxtlar bu qayda-qanunlarda inkişaf olmuşdur.

İslamın meydana çıxıb yayılmasının müşahidə olunduğu ilk illərdə təşəkkül tapan kəlam, tamamilə orijinal bir düşüncənin yaranmasında öndə olmuşdur. Sonradan isə klassik fəlsəfə məntiqlə təmasa girmiş və xüsusilə də Təftəzanidən (v.792/1390) sonra şərhlər və haşiyələrlə elm həyatında varlığını

---

\* Məqalə müəllifin “İbn Fürəkin kelamı, görüşleri” adlı elmi işindən götürülmüşdür.

davam etdirmiştir [1].

VII əsrin ikinci yarısında islam toplumunun öz daxilində meydana çıxan dini, siyasi və ictimai bəzi hadisələr həmçinin islamdan başqa mədəniyyətlərlə yaranan münasibətlər nəticəsində baş verən mübahisələr ixtilaflara gətirib çıxarmışdır. Suffin döyüşündən sonar Xəvaric və Şia kimi siyasi və etiqadi mahiyyətdə qruplaşmalar meydana çıxmışdır. Allahın sıfətləri, günah iş görən adamın vəziyyəti və iradə azlığı kimi mövzularda fərqli fikirlər bunlara əlavə olunduqda Qədəriyyə, Cəbriyyə və Mötəzilə kimi cəryanlardan bəhs olunmağa başlanılmışdır [Kəlamın meydana gəlməsi, inkişafı və ilk firqələrin formalaşması ilə əlaqədar olaraq baxın: 2, s. 462- 464; 3, s. 43-51; 4, s. 2-7; 5, s. 19-23, 47- 106]. Fərqli fikirlər səbəbiylə müxtəlif qruplaşmalar olsa da VIII əsrin ikinci yarısına qədər etiqadi düşüncədə müəyyən bir aydın cərəyan peyda olmamışdır.

İslâmın inanç əsaslarından bəhs edən və tarixi inlişaf mərhələlərində müxtəlif adlarla adlandırılan Kəlam elmnin hz. Peyğəmbər dövründən hal-hazırkı dövrə qədər bir neçə mərhələdə tədqiq olunması mümkündür.

Kəlam elminin yarılması ilə digər islam elmlərinin formalaşması arasında bir oxşarlıq vardır. Təfsir, islam hüququ və hədis kimi elmlərdən Əsri-Səadətdə heç biri yox idi. Həmçinin bu dövrdə Əqaid və Kəlam elmlərindən də söz getmirdi. Lakin Peyğəmbərin vəfatından sonra Onun yerinə kimin keçəcəyi mövzusunda fikir ayrılıqları meydana çıxdı. Səhabə içərisində yaranan siyasi qarşıdurmalar, çəkişmələr həmçinin “böyük günah” işləyənin kafir olacağı yaxud mömin qalacağı məsələsi bir çox ayrılmaların və firqələrin meydana çıxmamasına səbəb olmuşdur. Nəticədə etiqadi kəlam məzhəbləri yaranmışdır. Bu məzhəblərin nəssləri, təvil və təfsirləri, qənaətləri bir yerə toplanıb dəyərləndirildiyində qarşımıza Kəlam Elminin Metodu çıxır.

Reallıqda İslam cəmiyyəti müxtəlif metodlardan istifadə edən Əhli-Sunnət, Mötəzilə, Mürciə, Şia və Xəvaric olmaqla 5 firqə formasında mütaliə olunmuşdur [6, s.106].

Bu firqələrin görüşləri araşdırıldığında Kəlam elminin formalaşib inkişaf etmə səhifələri öz-özlüyündən müəyyənləşəcəkdir.

İslam dinin əqaid əsaslarından bəhs edən əqaid elmi, Əsri-Səadətdən tutmuş hal-hazırkı dövrə qədər müxtəlif mərhələlərdən keçmişdir. Bu tarixi gedışat içərisində Kəlam elminin yaranmasına, Təvhid elminin meydana çıxmamasına, İslam fəlsəfəsinin təşəkkül tapmasına və yeni kəlam elminin meydana çıxmamasına şahid oluruq. Rəsul-I Əkrəm (s.ə.s.) Əfəndimizin səadət əsrasında tədvin edilmiş bir əqaid elmi olmadığı kimi, tədvin olunmuş hər hansı bir islam elmi də mövcud deyildi. Çünkü Qurani-Kərim davamlı olaraq ardıcıl şəkildə nazil olurdu.<sup>1</sup> Bu nüzul Peyğəmbərin vəfatına kimi davam etmişdir. Həmçinin Quran indi əlimizdə olan müşhəfin tərtibatına uyğun olaraq deyil, həyatda baş verən hadisələrin gedışatına və ehtiyaclarla uyğun olaraq yəni “əsbab-I nüzula” görə nazil olurdu. Səhabələr bir çətinliklə üzləşdiklərində bütün sahələrdə olduğu kimi dərhal peyğəmbərə nazil olan vəhyy məsələni aydınlığa qovuşdurur və yaxud da peyğəmbər məsələni həll edirdi. Bu dövrdə səhabə kəlam elminin əsas mövzularından olan Allahın sıfətləri kimi mövzularda suallar vermir və bunun

<sup>1</sup> İnkər edənlər: “Quran Ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” – dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricən) nazil etdik. Furqan, 25/32.

əvəzində namaz, oruc, həcc, islamın şərtləri, qiyamət Cənnət və Cəhənnəm kimi şeylərdən soruşurdular. Əgər allahın sifətləri ilə bağlı peyğəmbərə suallar verilmiş olsaydısa bunlar əlbəttə ki. Hədis kitablarında nəql olunardı.<sup>2</sup> Həmçinin Qurani-Kərimdə “(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” [9] –buyurulmaqdadır. Əshab zati sifətlərlə sübutı sifətlər arasında fərqi araşdırılmamış, bildirilən sifətləri Quranda olduğu kimi qəbul etmiş təşbih, tə'til və təvilə yönəlməmişdir. Verdikləri suallar öyrənmə sərhəddini keçməmişdir. Mübahisə yarandıqda da Quranın əmirlərinə riayət edərək Peyğəmbər Əfəndimizə üz tutmuşdular [10]. Zehinlərini xeyri olmayan şeylərə məşğul etməmişdilər.

Həz. Peyğəmbərin (s.ə.s.) dövrü, Quranın öyrədildiyi və əqidənin olduğu kimi qəbul olunduğu bir dövrdür. Çünkü, bu dövrdə peyğəmbər yaşayırıdı, vəhy gəlirdi və həyatı yönləndirirdi. Əsahbi-Kiramin da ixləşli davranışları, təmiz vicdanları və güclü imanları göz önünə gətirildiyində bu dövrü itaat və inanc bünövrəsinin qoyulduğu dövr olaraq xarakterizə edə bilərik.

Xülafeyi Raşidin dövrünün ilk illərini xüsusilə Hz. Osmanın (v. 35/655) dövrünə qədər müsəlmanlar bütün güclərini İslam ölkəsinin genişlənməsi işinə sərf etmişdir. Bu vəziyyət onların inancla əlaqəli münəaqişələrinin və maraqlarının azalmasına səbəb olmuşdur. Bundan əlavə səhabədən də tanınmış şəxsiyyətlərin həyatda olmaları və bunlar tərəfindən təvilin uyğun hesab olunmaması Kəlama bağlı diskussiyaların qarşısını almışdır.

Həz. Osmanın (v. 35/655) hakimiyyətinin ikinci yarısında İslam ümməti içərisində çalxalanmaların başlığı, ictimai və siyasi hadisələrin baş verdiyi dövrdür. Hz. Əlinin hakimiyyəti dövrü isə ardı arası kəsilməyən ixtilafların və çalxalantıların cərəyan etdiyi aktiv bir dövrdür. İmamət məsələsi ilə bağlı cərəyan edən hadisələr nəticəsində Cəməl və Siffin döyüşləri sonrakı Kəlamlı bağlı görüşlərin meydana çıxmışında xüsusi rol oynamışdır.

Ibn Fürək də tarixi gedişat içərisində formalasən düşüncə hərəkatında əhəmiyyətli bir yerə malik Əşari cərəyanına mənsub olan bir alimdir. Hətta onun İmam Əşarinin görüşlərinin sistemləşdiricisi olduğu qəbul olunur. Biz bu məqaləmizdə Ibn Fürəkin “Tövhid” risaləsini təhqiq etməklə elmi sahədə təvazökarcasına bir iştirakımızın olmasını arzuladıq.

Məqaləmizdə xüsusilə Ibn Fürəkin yaşadığı dövrün siyasi, ictimai və elmi tərəflərini xarakterizə etdikdən sonra həyatı və əsərləri haqqında məlumat verdik. On son fəsildə isə Onun “Risalə fi elmi’t –Tövhid” adlı əsərinin təhqiqatını apardıq. Ayə və hədis təxricini də qeydlərlə göstərdik.

<sup>2</sup> Əshabın Peyğəmbərimizə bəzi suallar verdiyi də hədis kitablarında nəql olunmuşdur. Bunlardan bir neçəsi belədir: Əbu Hüreyrədən (v. 32/653) rəvayət olunur ki. əshabdan bir qrup əfəndimizin yanına gələrək belə demişdir: Daxilimizdə elə şeylər hiss edirik ki, hər hansımız bunu deməyi belə böyük günah sayır. Rəsul-i Əkrəm:

Həqiqətən elə bir şey hiss etdinizmi?

Bəli... Peyğəmbər Əfəndimiz:

“Bu imanın elə özüdür” –buyurmuşdur.

Abdullah b. Məsudun (v.32/653) rəvayəti belədir: Peyğəmbərimizdən vəsvəsə soruşuldu o da “İmanın xalis olanıdır” cavabını verdi [7; 8, c 2. S. 456-c. 4, s. 106].

## A- İBN FÜRƏKİN YAŞADIĞI DÖVR

**1- Siyasi vəziyyət.** İslam elmlərindən biri olan Kəlam elmində mühüm şəxsiyyətlərdən biri qəbul edilən İbn Fürək Əşari məzhəbinin xüsusilə Nişapur və İran ərazilərində yayılmasını təmin edən bir Kəlam alimidir. Mənbələrdən həyatı haqqında geniş məlumat əldə edə bilmədiyimiz İbn Fürəkin əsərləri tədqiq olunduqda xüsusilə üsul bilikləri sahəsində böyük nüfuza malik olan bir şəxs olduğu üzə çıxır. Bundan əlavə onun islam elmləri ilə bağlı bir çox sahədə xüsusilə kəlam, təfsir, təsəvvüf və dilçiliklə bağlı fəaliyyətinin olduğu aydın olur. İbn Fürək (v. 406/1015) IV əsrə Abbasilər bəyliliklərə ayrıldığı parçalandığı bir dövürdə yaşamışdır. Bu tarixdə siyasi mənzərə belə idi. Əndəlusda Ümeyyə oğulları, Afrikada Abidilər, Misir və Şamda İxşitilər, Əmmən, Bəhreyn və Yəməndə Qərmətilər, Xorasan və mavəraünnəhrdə Samanilər, Farsda Büveyhə oğulları, Hindistanda isə Qəznəvilər hakimiyyətdə idilər. İsfahanda [11, s.264] dünyaya gələn İbn Fürəkin yaşadığı coğrafi ərazi olan Fars bölgəsində hal-hazırkı İran ərazisində Büveyhə oğulları hakimiyyətdə idilər. Büveyhə oğulları 320/932-447/1054 illər arasında əvvəlcə Farsda daha sonra da İraqda hökümranlıq etmişdir. İbn Fürək həyatının çox hissəsini Büveyhə oğullarının hakimiyyətdə olduğu dövrlərdə və coğrafi ərazilərdə keçirmişdir. İbn Fürəkin vəfatından bir neçə il əvvəl Qəznəvi Mahmud b. Səbuktəkin (v.421/1030) dəvəti ilə Gəzənəyə getdiyi və orada bir çox münazirələrdə iştirak etdiyi bildirilir [12, c.4, s.130-131].

İbn Fürəkin yaşadığı dövrdə islam Dövləti hər yerdə siyasi qarşıqlıqlar içərisində idi. Büveyhə oğullarının bu qarşıqlıqla müsbət bir təsiri olmamışdır. Bəlkə də siyasi hakimiyyəti ələ keçirmək kimi bir istəklərinin olması, xilafətin nemətlərindən faydalana maq istəmələri, bunu reallaşdırmaq üçün də xəlifənin adı ilə yanaşı xütbələrdə öz adlarının da çəkilməsi pulların üzərində öz adlarının yazılmasını istəmələri və xilafəti ələ keçirmə istəkləri bunlara mənfi baxımdan təsirini göstərmişdir [13, s.378-382].

Büveyhə oğulları məzhəb və fikir ayrılıqları üzündən meydana çıxan daxili çəkişmələrdə çox vaxt Şia tərfində olaraq davanın daha da böyüməsinə səbəb olmuşdur. Bəzən də mühüm saydıqları günlərdə olaylar çıxarmışdır.<sup>3</sup>

Nəticə etibarı ilə o dövrdə islam dövləti qarşıqlıqlar içərisində olmuş Abbasilərin idarəciliyi zəifləmişdi. Bu vəziyyətdən istifadə edən bir çox müstəqil əmirliklər və kiçik bəyliliklər yaranmış, qarşıqlıqlar davam etmişdir.

### 2- İctimai vəziyyət

Cəmiyyət həmisi bir çox qarşılıqlı təsirlərin olduğu yerdir. Bu təsirlər az olsun və yaxud çox olsun bu cəmiyyətdə yaşayan insanların dəyişməsinə gətirib çıxarır. Qarşılıqlı təsirin ən güclü silahı mədəni təsirdir. İslam dinin yaranması ilə birlikdə ərəb cəmiyyətinin nə qədər dəyişikliyə məruz

<sup>3</sup> Məsələn 352/963-cü ildə Məhərrəm ayının onuncu günü olan və Şiələrdə matəm olaraq qəbul olunan Aşura gündündə Atabəy Muizzuddövlənin ticarətlə məşğul olanlara yarınclarını çıxarıb xalqla alış-veriş etməmələrini, paltarlarını cırmalarını əmr etməsi və həmin ildə Şiələrə görə hz. Peyğəmbər tərəfindən hz. Əlinin vəliəht təyin olunmasının xatirəsinə Zilhiccə ayının 18-də bayram etmələrinə məcbur edilmələri bu cür mənfi davranışlarına nümunədir [14, s. 403-407].

qaldığı tarixdə aydın bir formada öz əksini tapmışdır. Bu dəyişiklik yalnız ərəb cəmiyyətinə aid deyildir.

İslamın Ərəbistan yarmadasından başqa yerlərdə də yayılması və müxtəlif irqlərə mənsub insanların müsəlman olması fərqli mədəniyyətlərə mənsub insanların bir yerə cəmləşərək qaynaynayıb-qarışmalarına səbəb olmuşdur. Xüsusilə də başqa yerlərin fəth olunması ilə bu qaynaşma artdı, Əməvilərin dövründə xalq arasında başlayan qız alış-verisi Abbasilər dövründə dövləti idarə edən yüksək səviyyəli dövət adamları arasında da yayılmışdı. Xəlifələrdən Əl-Hadi (v. 170/786) və qardaşı Harunun (v. 193/809) anası rum, Məmunun (v. 218/861) anası fars, Mütəsimin (v. 227/842) və Müvəkkilin (247/861) anası türk [11, c. 1, s. 124] idi.

Müxtəlif millətlərə aid mədəniyyətlərin təzahürlərinin ortaya çıxmasının başqa bir səbəbi xəlifə saraylarındakı müxtəlif ölkələrdən gətirilən cariyələr və onların mədəni təsiri idi. Yüksək komfort və dəbdəbə xəlifələri, əmirləri və saraya yaxın olan şəxsləri həyatının tərkib hissəsi idi. Bu da xalq (kasib və yoxsul insanlar) ilə idarəciliyin, rifah içərisində yaşayanların münasibətlərini korlamışdı. Cəmiyyətdə narahatlılıq yaranmış, kin, düşməncilik hilə və saxtakarlıq artmışdı. Komfaort və israfçılıq üzündən maddi sıxıntı keçəirən Büveyhi rəhbərliyi bunu aradan qadırmaq üçün xalqın əlindən malını güclə almağa başlamışdı. Cəmiyyətdə müvazinət pozulmuş təbəqələr arasındaki uçurum artmışdı. Qarışqlıqların olması, cəmiyyətin incikliklərin yaranması qəçinlməz idi. Tarixi əsərlər bu dövrə dövlət idarəciliyindəki yarıtmazlıqlar, ictimai həyatdakı uyğunsuzluqlar, idarəciliyin bacarıqsızlığı, səriştəsizliyi və s. Ucbatından cəmiyyətdə bir çox narahatlılıqların mövcud olmasına bəhs edir [15, s. 68].

**1- Elmi vəziyyət.** O dövrdə baş verən siyasi və ictimai problemlər və narahatlılıqlar cəmiyyətin inac və fikir həyatına da təsir etmişdi. Xilafət Abbasilərin əlində idi və onlar Sünni idilər. Yuxarıda qeyd etdiyimiz kimi Büveyhilər Şia idilər. Xalq Mötəzilə, Şia, Sələf, Əşariyyə, Maturudiyyə və Kərramiyyəyə aid olmaqla fərqli firqələrə bölünmüdü. Bu fərqli qruplaşmalar arasında zaman-zaman mübahisələr və hətta əmləi qarşıdurmalar meydana çıxırdı. Büveyhi atabəylərinin və vəzirlərinin çoxu Şia və Mötəzilənin tərəfini tutduğu halda, Abbasi xəlifələri daha çox Əhli-Sunnəti və Əşariyyəni müdafiə edirdilər. Bu dövürdə elmi həyat əvvəlki kimi olmasa da canlılığını qoruyub saxlayırdı. Xüsusilə də sultanlar tabeçiliklərində olan ərazilərdə elm mərkəzləri qurmaqla elm adamlarını öz ölkələrinə dəvət etmək istəyində olmuş və bu baxımdan da elmi canlılıq yox olmamışdı [11, c. 1, s. 96]. Sultanlar üçün şairlərin, ədiblərin və elm adamlarının saraylarına dəvət olunması bir borc sayılırdı. Bunu həyata keçirmək üçün də hər cür şərait yaradılmış, mükafatlar müriyyənləşdirilmişdi. Qazi Əbu Bəkr Əl-Baqilani (v. 403/1013) Büveyhi atabəylərindən şia olan Adududdövlənin (v. 372/983) dəvəti ilə Əhli Sunnətin görüşlərini müdafiə etmək məqsədilə Bəsrədən Şiraza çağrıldığını həmçinin Sahi b. Abbadın (v. 385/995) Mötəzilədən Qazi Əbdülcəbbəri (v. 415/1024) Rey şəhərinə və İbn Fürəki (v. 406/1015) də İsfahan şəhərinə dəvət etdiyini bilirik [16, s. 118]. Bunar zamanın idarəciliyi tərəfindən elm adamlarına göstərilən diqqətin təzahürüdür. Bu dövrdə yüzlərlə savadlı adam yetişmiş, bu savadlı şəxslərin yazdığı əsərlər və yetişdirdikləri tələbələr müxtəlif elm

mərkəzlərinə yiğilmiş və elmi fəaliyyətlər davam etmişdir.<sup>4</sup> İbn Fürəkin yaşadığı illər İslam Dünyasında fəlsəfə qapılarının açıldığı Mötəzilənin güclü olduğu və nəssləri ağıl işığında təvil etmə metodunun Əhli Sünə alimləri tərəfindən mənimsənilməyə başlığı, Müşəbbihə, Mücəssimə və Haşviyyə quruplarının öz varlıqlarını hiss etdirdiyi bir dövrdür.

## 2- İBN FÜRƏKİN HƏYATI

İbn fürək, Əşari məzhəbinin Nişapur və ətrafında yayan sünni bir kəlamçıdır. Mənbələrdə qeyd olunduğuna görə böyük bir dilçi, metodist, müfəssir və kəlamçı [17; 18] olan İbn Fürəkin adı: Əbu Bəkr Məhəmməd b. Həsən b. Fürəkdir [19]. İsfahanda doğulmuşdu. Anadan olduğu tarix dəqiq bilinməsə də məktəb yoldaşları, müəllimləri nəzərə alındıqda təxminən o, 330/941-ci ildə dünya gəlmişdir [20, s. 766]. Müşkülü'l- Hədəis və Bəyahahu adlı əsərini araşdırın və tədqiq edərək nəşr edən Abdulmu'ti Əmin Kalaci anadan olma tarixi olaraq 332/943-cü ili göstərir [21, s. 3]. Oxumağa İsfahanda başladığı üçün İsfihani, Nişapurda dünyaya gəldiyi üçün Nişapuri, Ənsari və Əşari məzhəblərinə bağlı olduğu üçün də Əşari adları ilə tanınır [22, s. 92]. Ümumiyyətlə ondan bəhs edən bioqrafiya əsərlərində ailəsi haqqında geniş məlumata rast gəlmirik. Nəvəsi olan Əbu Bəkr Əhməd b. Məhəmməd əl-Fürəkiin (v. 478/1085) də bir din alimi olduğu babasından gətirdiyi sitatlardan üzə çıxır [15, s. 73]. İbn Fürək elm öyrənməyə İsfahada başlamışdır.<sup>5</sup> Bərə və Bağdad onun elmi fəaliyyətinin inkişaf elətdirdiyi və tanınmağa başlığı, səsinin eşidildiyi mərkəzlərin içində birinci yerləri tutur. Subkinin qeyd etdiyinə görə Şafii fiqhi oxuduğu müəlliminə „Həcəru'l- Əsvəd yer üzündə Allahın andıdır“ hədисini soruşub qane edici cavab almadığına görə Kəlam elmini öyrənməyə niyət etdiyini bildirir [24, s. 128-129]. Bu hədəfinə çatmaq üçün əvvəlcə isfandan Bağdada sonra da Bəsrəyə getmişdir. Burada Əşarinin (324/936) tələbələrindən Əbu Həsən Əl-Bəhilidən (373/983), Qazi Əbu Bəkr Məhəmməd b. Tayyib Əl-Baqilani (v. 403/1012) və Əbu İsaq İbrahim b. Məhəmməd əl-İsfərayini (v. 418/102) ilə birlikdə Kəlam elmini öyrənmişdir. Lakin onu İbn mücahidin tələbələri içərisində göstərənlər də vardır [25, s. 310; 26]. Əbu Bəkr Əl-Bəhaqi (v. 458/1066) və Əbu'l Qasım Əl-Kuşeyri (v. 465/1072) onun ən məşhur tələbələrindədir [27, s. 147]. Halim Sabit Şibay, Baqilanini də (v. 403/1013) İbn Fürəkin tələbələri içərisində qeyd etsə də Baqilanın İbn Fürəklə tələbə yoldaş olduğu məlumdur.

İbn Fürək elmi prinsipiallığı və Əhli Sünnetə olan bağlılığı səbəbiylə olduğu şəraitdə elmi dairələrdə Mötəziləyə, Kəramiyyəyə, Müşəbbihəyə və digər sapıq fikirlərə qarşı Kəlam metodunda çox

4 O dövrdə Bəsrə, Bağdad, Kufə, Rey, İsfahan, Şiraz, Nişapur, Buxara, Xorasan, Xorasan, Qəznə, Dəməşq, Hələb, Misir və Kurtuba əsas elm mərkəzlərindən idi. Dördüncü əsrə yetişən bəzi elm adamlarının adları da bunlardır: İbn Hüzeymə (v. 311/923), əbu'l Həsən Əl-Bəhili (v. 373/983), Əbu'l Mənsur Əl-Maturudi (333/944), Baqilani (v. 403/1013), Əbu'l Həmid Əl-İsfərayini (v. 406/1016), Qazi Abdülcəbbar (415/1024): [11, c. I, s. 280].

5 Vəfayəü'l Əyan adlı əsərində Şəmsəddin Əhməd b. Məhəmməd b. Əbu Bəkr b. Hallikan (v. 681) (thq. İhsan Abbas) İbn Fürəkin oxumağa İraqda başlayıb sonra da Rey şəhərinə gəldiyini, Nişapura dəvət edildiyini və orada özünə böyük bir mədrəsə açdırıldığını daha sonra da Qəznə şəhərinə dəvət olunduğunu və orada bir çox münazirələrdə iştirak etdiyini bildirir [23, C. 4. S. 272-273].

yaxşı istifadə edib Əhli Sünneti müvəfəqiyyətlə müdafiə etmişdir. İsfahada olarkən mötəzili olan Sahib b. Abbad (v. 385/995) ilə bəndələrin hərəkətləri ilə bağlı müvəfəqiyyətlə münazirələr aparmışdır [28]. Reydə iştirak etdiyi bir münazirədə Mötəziləni tənqid etdiyi üçün bölgənin əmirinə ondan şikayət olunmuş, işkəncəyə məruz qalmış və Şiraza sügün olunmuşdur [11, s. 264]. Burada məruz qaldığı işkəncələrdə Kərramilərin əli olduğu bildirirlər. Şirazda olduğu dövrdə İbn Həfiş Əl-Şirazi (v. 371/981) ilə tanış olmuşdur [29; 16, s. 180]. Qısa müddət burada qaldıqdan sonra Nişapura dəvət olunmuşdur. Bu hadisə İbn Akasir (v. 571/1115) və Sübkinin (v. 771) qeyd etdiyinə görə belə olmuşdur: Büveyhi sultani Nasıriddövlədən İbn Fürəkin Nişapura göndərilməsi xahiş olunmuş, bu istək müsbət qarşılanmış və İbn Fürək 368/978-ci ildə Nişapura getmişdir [16, s. 232; 12, c. 7, s. 128-130]. Burada Əbu Davud Ət-Taylisinin (v. 204/819) Müsnədini başdan sona qədər Abdullah b. Cəfər b. İsfahanidən öyrənmişdir [30, s. 215]. Bundan əlavə İbn Hərraz Əl-Əxvəzidən də hədis öyrənmişdir [19, c. 4. S. 147-148]. Əbu Osman Səid b. Səlləam Əl-Məğribinin (v. 373/983) söhbətlərində iştirak etmişdir.

Mənalı və məhsuldar bir ömür keçirən İbn Fürək özündən sonra bir çox tələbə və əsər qoyub getməklə 406/1015-ci ildə Qəznədə vəfat etmişdir.

## C- İBN FÜREK'İN ƏSƏRLƏRİ

Mənbələrin çoxunda İbn Fürəkin islam hüququ, Kəlam, üsau-u fiqh, təfsir, hədis, ədəbiyyat, nəhy, təsəvvüf və təbəqat sahələrində yüzdə qədər əsər yazdığı bildirilir [16, s. 233; 23, c. IV, s. 272; 31, s. 344; 24, c. IV, s. 129; 32, s. 62; 33, s. 110]. Mövcud mənbələr içərisində İbn Fürəkin yaşadığı vaxta on yaxın mənbə olan Əbu'l Müzəffər Şəhfur b. Tahir əl-İsfərayini (v. 471/1078) isə İbn Fürəkin əsərlərinin yüz iyirmidən çox olduğunu bildirir [34, s. 119-120]. Çoxlu sayda əsərinin olmasına baxmayaraq dövrümüzə gəlib çıxan əsərləri olsa da təəssüf ki, əsərlərinin çox hissəsi bizə gəlib çatmamışdır. Bunlar içərisində əlimizdə olmayan bir çox əsərin adını belə bilmirik. Əsərləri içərisində nəhv və ədəbiyyata aid əsərlərin olması ehtimalı da vardır. Apardığımız araşdırımlar nəticəsində mənbələrdə ona aid olduğu və bizə gəlib çatan əsərlərin heç də hamisinin ona aid olmadığı üzə çıxmışdır. Bu təsbitlər İbn Fürəkin görüşlərinin sağlam bir formada ortaya çıxarılması baxımından olduqca əhəmiyyətlidir. Bu səbəbdən İbn Fürəkin əsərlərini tədqiq edərəkən bu vəziyyət nəzərə alınmışdır:

- 1- Dövrümüzə gəlib çatan əsərləri
- 2- Dövrümüzə gəlib çıxmayan və müxtəlif mənbələrdə İbn Fürəkə istinad edilən əsərlər
- 3- İbn Fürəkə aid olmadığı halda Ona istinad edilən kitablar formasında bir təsnifat aparılıb bu ardıcılıq təqib olunacaqdır. Bu təsnif onun hansı elm sahəsində nə iş gördüyü baimından mühüm ip ucları verəcəkdir.

### 1-Dövrümüzə qədər gəlib çatan əsərləri:

**a- Risale fi elmi't -Tövhid:** İbn Fürəkin əqidəyə dair yazmış olduğu və içinde əsas əqaid biliklərinin olduğu əsər olduqca kiçikdir. Risalədə məsələləri aşdırarkən İbn Fürəkin istifadə edib

dəlil gətirdiyi ayə sayının dörd olması əsərin kiçik həcmli olduğunu dəlildir.<sup>6</sup> Yeddi vərəqədən ibarət kiçik bir əqaid kitabı olan əsər Mədinə Arif Hikmət kitabları içərisində mövcuddur (nr. 47) [35; 36, c. I, s. 611]. Əsər hər nə qədər “İslam əqaidinin üç şəxsiyyəti” adlı əsərində Yusif Şövqi Yavuz tərəfindən 20 vərəq göstərilsə də bu risalə 7 vərəqdən ibarətdir. əsərdə bilik, araz, cövhər, Allahın varlığı və birliyi mövzularına üstümlük verilmişdir. Məsələ “Allahın yaratdıqlarına fərzləri bilmək nə ilə vacib sayılır” sualı ilə başlayıb, allahın tövhidi ilə bağlı sözün doğruluğu ilə sona çatır. Məqaləmizin sonuna bu əsərin tərəfimizdən həyata keçirilmiş tədqiqi əlavə olunmuşdur.

#### b- Şərhu'l-Alim və'l-Mütəallim

İbn Fürək İmami Azam Əbu Hənifənin beş əqaid risaləsindən biri olan ə'l-Alim və'l-Mütəallimə verdiyi şərhdir. Ə'l-Alim və'l-Mütəallimə Əbu Hənifəyə aid olması mövzusunda şərqşünaslar tərəfində irəli sürülən iddiaları aradan qaldıracaq olan bir çox bilikləri əhatə etməsi baxımından mühüm bir əsərdir. Yusif Şövqi Yavuz qeyd olunan əsərinin İbn Fürəki ardaşdırıldığı fəsilində hər nə qədər şərhi İbn Fürəkə aid olduğunu dair mənbələrdə bir məlumatın olmadığını demişsə də, Fuad Sezgin Murad Molla Murad Kitabxanası 1827 nömrə ilə qeydə alınmış yazıya əsaslanaraq əsərin İbn Fürəkə aid olduğunu bildirmişdir [36, c. I, s. 418,612]. Zatən əsərin əhatə dairəsi, onun İbn Fürəkə aid olduğunu təsdiq etməkdədir. Cənki, İbn Fürəkə aid olduğu bütün mənbələrin yekdilliklə təsdiqlədiyi Müşkü'l-Hədis adlı əsərində yer alan etiqdi görüşlər, fikir və ifadə baxımından təmamilə bir-birinə oxşayır. Əsərdə Kəramiyyənin iman haqqındaki görüşlərində geniş bir şəkildə bəhs olunaraq tənqid edilməsi də, onun Kəramiyyəyə qarşı şiddətli münaqışılaraq girdiyi bilinən İbn Fürəkə aid olduğunu bir dəlili sayıla bilər. Daha əvvəlki bir əsərdə də Kəramiyyə və Sənəviyyənin görüşlərinin əsasız olduğunu sübut etdiyi bilinməkdədir [37].

Əsər 75 vərəqdən ibarətdir. Allaha həmd ilə başlayır, elm, əməl, qəbir, münkər-nəkir, mizan kimi mövzulardan bəhs edir. Əsər İmami Azamın əsərinə üslub baxımından uyğunlaşdırılmışdır.

#### c-Mücərrədatü Məqalati'l Əşari:

D. Gimaret'in Arabika (1985, nömrə 32, s. 185) jurnalında haqqında məlumat verdiyi əsərin ümumi metodu İbn Fürəkin müəllimi İmam Əşarinin görüşlərini “Şeyx dedi, Şeyx belə dedi, Şeyx deyir ki” kimi ifadələrdən istifadə edərək açıqlamasıdır. Müəlliminin görüş bəyan etmədiyi yerlərdə isə İbn Fürək Əşari metodunu əsas götürərək öz fikirlərini bildirir. Daniel Gimaretin təhqiq etdiyi bu əsər 1987-ci ildə Beyrutda nəşr edilmişdir. 339 səhifə ibarət olan bu əsər 66 fəsildən ibarətdir. Bu əsər Əhli Sunnət düşüncəsinin müdafiə olunduğu bir əsər olaraq qarşımıza çıxır. Müəllimi olaraq qəbul etdiyi İmam Əşarinin metodu üzrə yazılmış bir əsərdir 5 səhifəlik bir müqəddimədən sonra “Elm sözünün üzərində dayanılır. Cədəl elminin şəhər olunduğu fəsillə qurtarır. Daniel Gimaret tərəfindən təhqiq edilən əsər nəşr olunmuşdur.

#### d-Müşkilu'l-Hədis ve Bəyanuhu:

Hədis elminə aid yazılmış bir əsərdir. Hədislərdə olan və başa düşülməsi çətin olan və yaxud da səhv başa düşülə bilən biliklərin açıqlamasından ibarət bu kitabda xəbəri sıfətlərin təvillərinə dair

<sup>6</sup> Ardıcılıqla ; Taha 20/114, ən-Nisa 4/ 165, əl- Mü'minün 23/91, əl- Ənbiya 21/22

şərhlər vardır. Əsərin İbn Fürəkə aid olduğu nəvəsi Əbu Bəkr Əhməd b. Məhəmməd [38] və Əbu'l-Muin Ən Nəsəfi [39] (v. 508/1115) kimi özünə yaxın mənbələrdən öyrənirik. Sonrakı qaynaqlar da bunu təsdirləyir [40, s. 176; 24, c. I, s. 227; 41, c.VI, s. 313; 36, c. I, s 611]. Əsərin adı bəzi yazılı nüsxələrdə və biaqrafiya kitablarında fərqlidir. İslam Paşa (v.1338/1920) və Ömər Rza Qəhhaləsərin adını Müşkilu'l-Asar deyə qeyd edir [42, s. 60; 43, s. 489; 44 c. IX, s. 208]. Ən qədim xüsənləri də bu adla yazılmışdır [45]. Digər nüsxələrin bəziləri bu adla mövcuddur: Müşkilu'l-Hədis ve Ğaribühü (Leipzig 316), Kitab fi Xəlli'l-Müşkilat və'l-Müteşâbihât minə'l-Əhâdîs və'l-Ayât (Atif Əfəndi 433), Müşkilu'l-Əhadis (Ədirnə Səlilmiye Ktb., 1014), Hallu Müteşâbihi'l-Hədis (Ragip Paşa, 183), Tə'vilu'l-Axbarı'l-Mutəşabihə (Topqapı Sarayı, Əhməd III, 1755), Bəyanu Müşkili'l-Hədis və'r-Red alə'l-Mulhidə və'l Muattila (British Museum, Or, 3107). Lakin əsər daha çox **Müşkilu'l-Hədis** adı ilə tanınmış və nəşr olunmuşdur.(Qahirə 1326).

İbn Fürək bu əsərini bu səbəbdən yazdığını bildirir. Sələfə bağlı olanlar nəslərin təvil olunmadan qəbul edilib bunlara inanılması lazımlı olduğunu müdafə etdiyində, Müəttəl qalanlar hz. Peyğəmbərin mənsi bilinməyən və yaxud başa düşülməyən bir sözü deməsini əbəs hesab edərək ridd etmişdir. Halbuki İbn Fürək görə hz. Peyğəmbərdən rəvayət olunan hər hədisin əqli bir şərh və ya təvil yolu ilə bilinəcək bir mənası vardır. Bu mənanı başa düşmək üçün ərəb dilini və bir sözün ərəb dilində hansı məcazi mənada işləndiyini çox yaxşı bilmək lazımdır. Müteşabih nəsslərin başa düşülməsində əsas metod budur [46]. Bunu isbat etmək və hədislərin başa düşülməsi yolunda müəyyən yollar aça bilmək üçün bu əsəri qələmə alaraq yazılmışdır. Hz. Peyğəmbərin boş işlərlə məşğul olmadığını onun sözlərinin başa düşməsi üçün bəzən fərqli özelliliklərin lazımlı olduğunu müəyyənləşdirmək və çətin başa düşülən yerləri şərh etmək üçün yazılmışdır. Həmçinin Peyğəmbərimizin sözlərini müdafə məqsədi daşımaqdadır.

İki hissədən ibarət əsərin birinci hissəsində hədislərdə olan xəbəri sıfatların müxtəlif təvilləri üzərində dayanılır. İkinci hissədə isə İbn Hüzeymənin Kitabu'l-Tövhidində və Əhməd b. İshaq əd-Dabuinin əl-Əsma və's-sıfat adlı əsərində xəbəri sıfatlara əsaslanaraq müdafə etdiyilərini inancları və görüşləri rədd olunur. Qahirə (1326) və Heydərabadda nəşr olunan Müşkilu'l-Hədis, Raimond Köbert tərəfindən alamca tərcüməsi qismən nəşr olunmuşdur (Roma 1941). Abdulmuti Əmin Kalacının tək nüsxəyə əsaslanaraq nəşr etdirdiyi Müşkilu'l-Hədisin əvvəki altı vərəqi çatmir (Hələb 1982). Əsər sonradan Musa Məhəmməd Əli tərəfindən tədqiq olunaraq təzədn nəşr olunmuşdur (Beyrut 1983). Bu gün əsər əlimizdə mövcuddur. Əsər 6 səhifəlik bir təqdimdən sonra dinin mühafizəsində islam alimlərinin vəziyyətini iki hissədə açıqladıqdan sonra “Allah Adəmi öz surətində xəlq etdi” [47; 48, s. 244-251-310-323-434-463-519] hədisi üzərində dayanmışdır. Peyğəmbərimizin sözlərinin mütləq bir məna ifadə etdiyini, bu mənaların başa düşülməsi lazımlı olduğunu, bunun üçün də təvilə ehtiyac ola biləcəyini müəyyən edərək 256 səhifəlik əsər sona çatır.

#### e- **Təfsirul-Quran**

Əhatə etdiyi biliklərdən İbn Fürəkə aid olduğu başa düşülən və Katib Çələbi, İsmayııl Paşa və Fuad Sezgin [50, s. 4397; 51, s. 60] tərəfindən də İbn Fürəkə atif olunan əsərin üçüncü cildi Millət Kitabxanasında mövcuddur (Feyzullah Əfəndi). Bu cild Möminun surəsindən başlayıb Ən-Nəs surəsi

də daxil olmaqla yetmiş beş surənin təfsirini əhatə edir. Lkin geniş şərhlərin verildiyi ilk iki cild itmişdir. Orta hesabla 228 vərəq olan üçüncü cild klassik təfsir tərzinə uyğun olmayan bir üslubdadır. Əvvəlcə bir surə ilə əlaqədar suallar tərtib olunur, sonra da bunlar tək-tək cavablandırılır. Ayələrin hər biri təfsir olunmur. Təfsir olunan ayə ilə əlaqədar özündən əvvəlki təfsircilərin görüşləri qeyd olunur. Bu yönü ilə rəfayət olunan təfsirlər içərisinə daxil olunsa da ümumilikdə onun daha çox bir çox fərqli özəllikləri olmsı səbəbindən dirayət təfsiri olduğunu demək olar.

#### **f- əl- İbanə an Turukı'l- Kasıdfın və'l- Kəşf an Mənâhici's- Salikıyn və't- Təvəffur ilə İbadəti Rabbi'l- A'ləmiyin:**

Təsəvvüf elminin mövzularından bəhs edən bir kitabdır. Metod olaraq əsərdə tövbə, ibanə, zöhd, vəra, həmd, şükür, tövhid, məhəbbət və bunlara oxşar yüzdən çox sufizmə aid istilahın ilk sufilərə görə tərifləri və şərhləri verilir. Bu baxımdan əsər bir ədəbiyyat çalışması olaraq qarşımızı çıxır. Kitabda adı çəkilən qırx mütəsəvvüfdən bəziləri bunlardır: Yəhya b. Muaz ər-Razî (v. 258/872), Cüneyd-i Bağdadi (v. 299/911), Haris b. Əsed əl-Muhâsibi (v. 243/857), Səhl b. Abdullah ət Tustəri (v. 283/896), İbrahim b. Əthəm (v. 166/783), İbn Məsrük (v. 299/911), Malik b. Dinar (v. 131/847), Fudayl b. İyaz (v. 187/803), Səriyy-i Sakatî (v. 251/865). Qırx vərəqdən ibarət kiçik həcmli olan əsərin məlum olan tək nüsxəsi Topqapı sarayı muzeyinin kitabxanasında vardır(Xəzinə, nrş 308).

Əsər həmd anlayışının şərhi ilə başlayaib, allaha vəsilələr ilə çatmağın yollarının şərhi ilə də sona çatır.

#### **g-İntiqā min Əhâdisi Əbû Muslim Məhəmməd b. Əhməd əl-Bağdâdî :**

Hədislə bağlı olan əsərin bu nüsxəsi Zahiriyyə kitabxanasındadır. (nr. 41/7, 88<sup>a</sup>-95<sup>b</sup>) [36, s. 217, 611].

#### **h-Əsmau'r-Rical :**

Fuad Sezginin İbn Fürəkə aid olduğuna şübhə ilə yanaşlığı bu kitabı Brockelmann, Kitabu'l-Əsma və'r-Rical adıyla qeyd edir [52, s 176].

#### **I-Havâili'l-Ayâti'l-Mütəşabihât:**

#### **i-Ğaribu'l-Quran:**

Müşkilu'l-Hədis əsərini tədqiq edən Abdulmuti Əmin Kalaci, İbn Fürəkə aid bu son kitabın dövrümüzə kim gəlib çıxmazı və yazılı nüsxələrinin olmasına diqqəti cəlb etsə də bunların hansı kitabxanada olduğu barəsində məlumat verməmişdir [53, s.6].

#### **2-Dövrümüzə gəlib çıxmayan və müxtəlif mənbələrdə İbn Fürəkə istinad olunan kitablar**

##### **a- əl-Əsma və's-Sifat:** [54]

##### **b- Təbəqətü'l-Mütəkəllimin:** [55; 56]

İmam Əbu'l-Həsən əl-Əşəri (ö. 324/963) və əsərləri mövzusundakı biliklərimizin əsas mənbəyi olan Təbəqətü'l-Mütəkəllimin dövrümüzə qədər çatmamaqla yanaşı, İbn Asakir (ö. 571/1176), Təbyinu Kəzibi'l-Muftəri adlı əsərini bu kitaba əsaslanaraq yazdığını üçün, dolayısı ilə nələri əhatə etdiyindən xəbərimiz olmuşdur [57, s.141].

Zəbidinin İbn Fürəkə atif etdiyi və etiqadi görüşlərini təsbit edərkən bəzi yerlərdə misallar

gətirdiyi bu kitabı gördüyü başa düşülür [58, s. 767].

#### **c-əl-Medhalu'l-Evsat ilâ İlmi'l-Kelâm.**

#### **d-Kitabu'l-Muâfât:**

İmanla bağlı problemlərin ələ alındığı bu əsəri yazdığını İbn Fürəkin öz ifadələrindən başa düşürük [59].

#### **e-İxtilafu's-Şeyhayn el-Kalânisî və'l-Əş'ari:**

Məzhəbdə Əbu İshaq İbrahim b. Abdullah əl-Kalanisini (v. IV. əsr) İmam Əşarı (ö. 324/936)'nin ilə eyni səviyyədə qəbul edəcək qədər əhəmiyyət verdiyini ifadə edən belə bir əsər qaynaqlarda İbn Fürəkə aid edilir.

#### **f-Şərhu Əvaili'l-Ədillə:**

Mötəzilənin mühüm kəlamçılarından olan və əl-Kəbi deyə bilinən Əbu'l-Qasım Abdullah b. Əhməd əl-Bəlxinin (v. 319/931) Kəlama dair Əvaili'l-Ədillə adlı əsərində verdiyi şərhdir. İbn Teymiyyə (v. 728/1327), İbn Fürəkin bu əsərindən bəzi sitatlar gətirərək bizi bu kitabın mövcudolmasından xəbərdar edir [55; 60].

#### **g-Məqalât-u İbn Küllab və'l-Əş'ari:**

Əhli-Sünnet Kəlam elminin qurulmasında liderlik edən Abdullah b. Səid b. Küllab əl-Bəsri (v. 240/854) ilə İmam Əşarinin (v. 324/936) görüşlərinin incələndiyi bu əsərin varlığını da İbn Teymiyyədən öyrənməkdəyik [60, cV, s 379].

#### **h-Kitabu't-Tə'vilat :**

Ehtimal olunan əsərin varlığını həmçini mutəşabih nəsslərin təvilleriyle bağlı olması da İbn Teymiyyə nəql edir [60, cV, s 23].

#### **i-Üsulu'l-Fiqh :**

İbn Fürəkin usulu'l-fiqhə dair olan bu əsəri, ehtimal olunur ki, Şərhu'l-Alim və'l-Mütəallimdə kitabu'l-Üsul adı ilə bəhs etdiyi eyni əsərdir [59, 20a, 48b].

#### **j-Dəqâiqu'l-Əsrar [61, s 60; 62, c I, s 475].**

#### **k-Kəşf-u Əsrarı'l-Batiniyyə**

### **3-İbn Fürek'e Ait Olmadığı Halde O' na İsnat Edilen Kitaplar**

#### **3- İbn Fürəkə aid olmadığı halda ona istinad olunan əsərlər.**

##### **a- əl-Hüdud fi'l-üsul: [41, c 4, s. 313; 40, c1, s 176; 36, s 611]**

Hənəfi məzhəbinə görə üsul-u fiqh terminlərinin şərh olunduğu kiçik risalə Müqəddimə fi Nüketin min Üsuli'l-Fiqh adı ilə Beyrutda nəşr olunmuşdur(1324). İbn Fürəkin hənəfi üsul-u fiqhinə görə yazdığı bu risalə əlaqədar olaraq, İbn Kutluboğa (v. 802/1399), Hənəfi alimlərinin bioqrafiyalarının yazılmış olduğu bu əsərdə İbn Fürəkdən də bəhs olunmuşdur. Ramazan Şəşən, Cavad İzgi və Cəmil Akpınarın hazırladıqları Körpülü kitabxanasının əlzama əsərlərin siyahısında 849 nömrədə qeyd olunmuş əl-Hüdud minə'l- Üsulu'l- Kəlamiyyə və'l Fiqhiyyə adlı risalə İbn Fürəkə aid olan bir əsər olaraq göstərilmişdir. Lakin bu əsərin əhatə dairəsi göz önünə gətirildikdə bunun ona aid olmadığı üzə çıxır. Bundan əlavə əsərin sonunda kitabın müəllifinin Əbu'l- Bərəkat Məhəmməd b.

Müvəffəq əl-Xətibi olduğu bildirilir.

#### a- ən-Nizam fi Üsulu`d-Din

Bütöv adı ən-Nizamiyyu'l-Kıvamıyyu'r-Ridavi fi İrşadi'l-Mübtədin ilə Qəvaidi Üsulu'd-Din olan Kəlamla bağlı bu iri həcmli əsər, Katib Çələbidən (v. 1067/1657) etibarən İbn Fürəkə aid edilir. Başda Katib Çələbi olmaqla İsmayıł Paşa, Brockelmann, Zirikli, Kahhalə, Fuad Sezgin və Abdulmuti Əmin Kalaci heç bir tərəddüd etmədən əsərin Səlcuqlu sultani Alparslanın vəziri Nizamülmülkə ithaf edilərək 406/1015-ci ildə vəfat etmiş olan İbn Fürək tərəfindən yazıldığına həmfikirdirlər [55, c II, s 1960; 56, c II, s 60; 52, c I, s 176, 24, c I, s 277; 41, c VI, s 313; 63, c IX, s 208; 36, c I, s 611; 53, s 6]. Çünkü, istər Yusif Şövqi Yavuz istərsə də Lütfi Doğan bir çox dəlillrlə bu biliyin yalnız olduğunu ortaya qoyaraq və bu şərhələri vermişdir:

Hər şeydən əvvəl haqqında danışılan əsərin, İmam Əşərinin (ö.324/936) tələbəsi Əbu'l Həsən əl-Bəlxidən öyrənən Baqillani (ö. 403/1013) özündə əl-Ustad deyə bəhs etdiyi [64, s 178] tələbə yoldaşı olan və 406/1015-ci ildə vəfat etmiş olan Əbu Bəkr İbn Fürək tərəfindən Nizamülmülkə ithaf olunaraq yazılması tarixi baxımdan mümkün deyil. Çünkü, İbn Fürək 1015-ci ildə vəfat etmişdir. Nizamülmülkü anadan olduğu tarixdə həyatda olmayan İbn Fürəkin onun adına əsər həsr etməyi qeyri-mümkündür. İstər Katib Çələbi istərsə də özündən istifa etmiş olan diqər bioqrafiya yananlar bu xüsusa əhəmiyyət verməyiblər. Ehtimal olunur ki, əsərin dünyada məlum olan yeganə nüsxəsinin üzərində İbn Fürəkə aid olduğu yazılmış olması [65] onların bu səhvə yol vermələrinə səbəb olmuşdur. Çünkü, bu mövzuda əsaslandıqları başqa bir əsər mövcud deyildir. Ən-Nizami fi Üsulu'd-Dinin İbn Ferək tərəfindən yazılmadığını göstərən ikinci mühüm dəlil, əsərdə 465/1072-ci ildə müəllifin gördüyü bir yuxudan danışmasıdır. İfadə eynilə belədir: “Şeyx İmam Əbu Bəkr -Allah özünə kömək olsun- belə dedi (müəllifin özü barədə “Şeyx” və “imam” deməyəcəyi üçün, bu cümlə əsəri köçürənin ifadəsi ifadəsi olmalıdır): Bu ayələrin mənasını şərh etməyə gəldikdə 465-ci ildə bir səhər vaxtı yatıb qaldım. Yuxuda biri mənə belə dedi: *Sizi yaradan Allahdır. Sonra sizə ruzi verdi, sonra sizi öldürür, sonra da dirildir. Sizin bütlərinizdən bu işi edə bilən vardırımı?* Ayəti ilə bəndələrin hərəkəti ilə Allahın yaratlığına nə üçün dəlil gətirmirsən? [28, 86b]. Bu ifadə əsəri yanan müəllifin 465/1072-ci ildə yaşadığını və əsərin bu illərdə yazılılığın aşiq tərzdə göstərir. Bu tarix isə İbn Fürəkin vəfatından 59 il sonradır. Əsərin də İbn Fürək tərəfindən yazılması qeyri-mümkündür. Həqiqətən də kitabda bu hadisədən bəhs olunan səhifənin davamında müəllifin, Əbu Bəkr Əhməd b. Məhəmməd b. Fürək olduğu bu ifadələrlə qeyd olunmuşdur [28, 108b]. Bu qəbildən olan kitabları bu şəxsin İbn Fürəkin nəvəsi olduğunu qeyd olunur. Subki (v. 771/1730) eynilə belə deyir: 408/1018-478/1085-ci illərdə yaşayan Əbu Bəkr Əhməd b. Məhəmməd b. Məhəmməd əl-Fürəki İmam Əbu Bəkr İbn Ferəkin nəvəsidir, Nişapurludur. Bağdada gəlib burada məskunlaşmışdır. Nizamülmülk (v.449/1057) tərəfindən qurulan Nizamiyyə mədrəsəsində vəzəz edərdi. Əbu'l Qasım əl-Küseyrinin kürəkəni (və ya yeznəsi)dir. Əbu Osman əs-Səbunu (v. 485/157) Əbu'l Hüseyn Abdulgafir b Məhəmməd əl-Farsidən kəlam, Əbu'l-Həsən b. Mərzubandan da hədis öyrəndi.” [24, c IV, s 79]. Subkinin vediyi bu məlumatlardan haqqında araşdırmad apardığımız İbn Fürəkin Məhəmməd adında bir oğlu olduğu və onun da Əhməd adında bir oğlu məlum olur. Bu da ən-Nizami fi Üsulu'd-Dində adı qeyd olunan Əbu

Bəkr Əhməd b. Məhəmmədir. İbn'l Əsir (v. 630/1470) də Toğrul bəyin İbn Fürək deyə bilinən İmam Əbu Bəkr Əhməd b. Məhəmmədi 450-ci ildə Bağdada xəlifənin yanına göndərdiyini bildirir. Ancaq adı Əbu Bəkr Əhməd b. Məhəmməd b. Əyyub formasında qeyd olunur [66, s. 646- 647]. İbn Təğribərdi (v. 847/1470) isə İbn Fürəkin 478-ci ildə vəfat edən nəvəsi Əhməddən Əbu Bəkr Əhməd b. Həsən b. Məhəmməd tərzində bəhs edir [67, c.V, s.121]. Bu rəvayətlərdə Əbu Bəkr Əhməd adı və onun İbn Fürəkin nəvəsi olduğu mövzusundakı məlumatlar bir-birini tamamlayırlar. Adlardakı ata və baba adlarının fərqli olması ehtimal ki, bir yanılmadan və yaxud surət çıxaranın adları səhv yazmasından qaynaqlanır. Ən-Nizaminin müəllifi olduğu başa düşülən Əbu Bəkr Əhməd b. Məhəmmədin atası Əbu Bəkr Məhəmməd b. Həsəndən şəhid babam (əl-İmamuu'-ş-Şəhid) deyə bəhs etməsi, babasının İbn Abbad (ö. 385/995) ilə elmi diskusiyalar apardığını bildirməsi – tarixi baxımdan da təmamilə mümkündür- və Təvilü'l-Əxbəri-Müşkilə adlı əsəri yazdığını açıqlamışdır [38, 89a]. Bu onun İbn Fürəkin nəvəsi olduğunu göstərir.

Verdiyimiz bu şərhlər və təsbitlər ən-Nizam fi Üsulu'd-Dinin İbn Fürək tərəfindən yazılmadığını, əksinə nəvəsin Əbu Bəkr Əhməd b. Məhəmməd tərəfindən Alparslanın vəziri ithaf olunaraq təlif olunduğunu və İbn Fürək haqqında məlumat verən tədqiqatçıların, əsəri İbn Fürəkə aid etmələrinin yalnız olduğunu isbat edir.

**c-Məarifu'l-Əxyar fi Tə'vili'l-Əxbər:** Fuad Sezgin, Süleymaniye Kitabxanası, Damat İbrahim nr, 272/2'dəki əsərin İbn Fürəkə aid ola beləcəyi fikrini irəli sürmüştür [36, c I, s 609].

Əsərlərinin böyük əksəriyyətinin dövrümüzə qədər gəlib çıxmayan görkəmli Əşari kəlamçısı İbn Fürəkin görüşlərinin hamısını təsbit etmək ən azı indiki zamanda mümkün deyil. Bununla yanaşı dövrümüzə gəlib çıxan əsərlərindən yola çıxaraq bəzi kəlamlı bağlı görüşlərini müəyyən etmək mümkündür.

İmam Əşaridən sonra üçüncü pillədə yer tutan İbn Fürək – Əşarinin tələbələrindən dərs aldığı üçün sağlam biliklərə əsaslanaraq onun görüşlərini çatdırıran görkəmli bir Əşari kəlamçısıdır. Əsərlərinin çoxunun dövrümüzə gəlib çatmayan İmam Əşarinin görüşlərini öyrənməyimizdə İbn Fürəkin də xidmətləri vardır. Onun kələmdakı yeri, yalnız Əşarində nəql etməkdən ibarət olmamışdır. Çünkü, bir çox mövzularda Əşari məzhəbinin görüşlərinə bağlı qalmamaqla yanaşı özünə məxsus bəzi görüşlər də vardır.

٨

س. نادیم موسى فرىز  
 ر. الکلام  
 ر. راصم الورا  
 س. روز الکلام  
 علامة الفرازى

رساله مسند لر تحقیق مذهب الصدیق و الحنفی  
 و الحنفی و تقدیر قدمه و ذوقه از جوایز  
 دوستی عمارت بکاره از کارهای خوب این افراد  
 ایلکی های فیض از من شناسه راه  
 شهادت طبیعت از کارهای برتر  
 از می

س. روز الکلام  
 ر. راصم الورا  
 س. نادیم موسى فرىز  
 ز. تحقیق از افلاطون  
 احمد الفرازی  
 دلخواه

ز. تحقیق زانیل استاد العجم  
 احمد الفرازی  
 دلخواه

رساله فی التوحید	٩
ن تحقیق مذهب حنفی	٢٢
ن تحقیق لذوق الامکات	٥٩
ن اثر فعل استد الدعیم	٦٨
ن تحقیق مسی اللیس	٧٤
ن تحقیق المثل بالکاف	٧٨
ن جمیع لة المذاقین	٨٤
من اشارات الفاضل ازالی	١٠٩
ن تحقیق حقیقت الجسم	١١٢
ن تحقیق مزاد القابین	١٢٠
ن تحقیق و جمیع الولایت	١٦٤
شرح اتفاقیة الحنفیه	١٦٦
بنادر من تأافت اندیاسه	١٨٨
اشادات ابواصفیحی	٢١٤
منانه من الازمنین و اصحابها	٢٣٥
سماحة من الارضین و اصحابها	٤٧٧
جثیتی الکلام مع النسافی	٤٨٠
ستاره من اول المکانات کفایت	٤٨١



بسم الله الرحمن الرحيم وصلي الله على محمد سيد المرسلين وعلى آله وصحبه وسلم {ربى زدني علما} <sup>١</sup>  
قال الإمام محمد بن الحسن بن فورك رحمة الله عليه :

مسألة: إن قال قائل أخبروني عن فرائض الله سبحانه على من يجب من خلقه، وبأى شرط يتوجه على من يجب عليه؟  
قيل له: إن فرائض الله سبحانه إنما يجب على خلقه بشرطين:

أحد هما: كمال العقل

والآخرين: مجيئ الرسول إليه بالأمر والنهي من قبل الله سبحانه. ولن يكمل عقله إلا وهو بصفة البلوغ. وصفة البلوغ بالسن عندنا. إذا كان له خمس عشرة سنة فإن احتلم غلام أو حاضت الجارية، قيل ذلك فإنه بلوغ أيضاً. والدليل على ذلك قوله تعالى: (لنلا يكون لناس على الله حجة بعد الرسل) <sup>٢</sup>، ولقوله صل الله عليه وسلم "رفع القلم عن ثلاثة: عن الصبي حتى يبلغ، وعن المجنون حتى يفتق و عن النائم حتى يستيقض" <sup>٣</sup>.

فإن قال قائل: كيف حدّدتكم البلوغ بالسن خمس عشرة سنة؟

قيل: لحديث ابن عمر: وهو أنه قال: "عرضت على رسول الله صل الله عليه وسلم يوم أحد ولع اربع عشرة سنة فردني ثم عرضت عليه فإن ابن خمس عشرة سنة. فأجازني يعني في الجهاد، ومقاتلة الكفار - عام الخندق" <sup>٤</sup>.

فعلق الرد والإجازة على السن لا على المعنى غيره.

١ / ٣

فدل على أنه ليتوحد البلوغ بالسن وأما العقل فإن القدر الذي يتوجه به التكليف على الأقل ليس لذلك حد محدود أكثر من أن يكون العاقل على صفة يتميز بها من المجانين والمعتوهين لم يتميز بين المنافع والمضار ويصبح منه الاستشهاد والاستدلال.

مسألة: فإن قال قائل فما أول ما يجب عليه إذا كان بهذه الوصف؟

قيل: أول ما يجب إذا كان كذلك: النظر والاستدلال المؤدي إلى المعرفة بالله سبحانه. والدليل على ذلك: إن صحة الطاعة من المطبع متعلق بمعرفة المطاع وقصد المطيع إليه بها حتى يخلص له في الطاعة ولن يتم ذلك إلا بعد المعرفة به. ولن يحصل معرفة به إلا بعد النظر والاستدلال [فعلم إن أول الواجبات على المكلف والنظر والاستدلال] <sup>٥</sup> في الطريق المؤدي إلى معرفة الله سبحانه.

فإن قال قائل: وفيماذا ينظر وبماذا يستدل حتى يتوصل بإستدلاله ويستدل بما تعاقبه عليه من الحوادث على حدثه.

مسألة: في حدوث العالم:

فإن قال قائل: وما الدليل على أن العالم محدث؟

قيل: إن العالم جواهر واعراض وكلها محدثة.

دليل حدوث الجواهر: إنها لا تنفك عن أعراض حادثة ويستحيل خلوها منها وذلك

٣ / ب

كالاجتماع والافتراق والسكنون والحركة وكل ذلك اعراض متعاقبة على الجواهر وهي محدثة. ويستحيل ان يخلو الجواهر منها كلها وما يستحيل ان يخلو من حادث حادث مثله.

واما دليل حدوث الاعراض هو أنه يستحيل اجتماع المتضادات منها في محل و يجب تعاقبها وجود بعضها بعد بعض.

فلما ثبتت تضادها و وجوب تعاقبها دل ذلك على حدثها.

فإن قيل: وما معنى قولكم "العالم"؟

قيل: هو جملة المخلوقات.

فإن قيل: وما معنى "المخلوق"؟

قيل: معناه ومعنى الحديث: المفعول والمصنوع سواء وهو ما كان بعد إن لم يكن.

فإن قال: وما معنى الدليل؟

قيل: هو المعرف بالمطلوب المرشد إلى المقصود.

١ طه، ١١٤

٢ النساء، ٢

٣ البخاري، حدود: ٣٢، طلاق: ١١؛ أبو داود، حدود: ١٧؛ ترمذى، حدود: ٤؛ ابن ماجه، طلاق: ٤؛ دارمى، حدود: ٤؛ أحمد بن حنبل، ١٤٤، ١٠١، ١٠٠/٣

٤ البخاري، مغازى: ٢٩، شهادات: ١٨؛ أبو داود، حدود: ١٨؛ أحمد بن حنبل، ١٧/٢

٥ ما بين المعکوفین ورد في الخامش عند التصحیح

فإن قيل: وما معنى الدلالة؟

قيل: هي العلامة المنصوبة على الحكم ليعرف بها.

فإن قيل: إلى كم قسم ينقسم المحدثات؟

قيل: إلى قسمين: جواهر و(١) عر (١) ض.

فإن قال: وما معنى الجوهر؟

قيل: هو الجزء الذي لا يتجزأ الحامل للعرض.

فإن قيل: وما معنى العرض؟

قال: هو الذي يعرض في الجوهر ويقوم به فيتغير من حال إلى الحال.

فإن قال: وما معنى الجسم؟

قيل: هو المجتمع واق ما يقع عليه اسم الجسم جوهراً مجتمعان.

فإن قيل: وما معنى القديم؟

قيل: هو المتقدم في الوجود.

١/٤

على شرط المبالغة. ثم إن التقدم على قسمين:

أحد هما: تقدم بغایة وذلك كتقدم الحوادث بعضها على بعض. نحو قولهم: دار قديمة، وعز قديم، وإفك قديم.

والثانى تقدم البارى جل ذكره وصفاته للحوادث كلها بغاية. وكل واحد منها يقال له: قديم على الحقيقة كما يقال له متقدم على الحقيقة.

مسئلة: في إثبات الصانع. فإن قال قائل فإذا أثبتتم إن العالم محدث بما ذكرتم من تعاقب الحوادث عليه، فبماذا علمتم أن يكون له محدث أحده؟

قيل: الدليل على ذلك هو أن المحدث ما وجد عن عدم فإذا أختص بالوجود بعد العدم دل على اختصاصه بمن أوجده وأحدثه، ولأن كل ما كان بعد إن لم يكن فهو الذي يجوز عدمه وجوده. فلولا إن مكونه كونه موجوداً أو وجده لم يكن كونه أولى من فقده. ولا فcede أولى من كونه فعل على تعلقه بمن كونه وأوجده وأيضاً فإنه لو حدث لا من محدث أحداته لم يكن محدثه حين حدث أولى من حدوثه بعد ذلك أو قبله. إذ الحوادث لا يختص في حدوثها بزمان مخصوص. إذ لا زمان أولى بها من زمان في جواز الحدوث فيه. ولما وجدنا بعض الحوادث.

٤/ب

يتقدم على بعض وبعضها يتأخر عن بعض دل ذلك على مقدم تقدم المتقدم منها نؤخر المتاخر منها. ولو لا ذلك لم يكن تقدم المتقدم فيه أولى من تأخره فعل ذلك على جاعل ومحدث ويخصص المحدثات بأحكامها في الحدوث بالتقدم والتاخر في الوجود.

مسألة في التوحيد: فإن قال قائل: فإذا أبان بما ذكرتم إن لا بد للعالم من محدث وصانع فما الدليل على أنه واحد؟

قيل له: الدليل على ذلك إن المحدثات يقتضى محدثاً أحدها. وهي مستقلة به في حكم الحدوث. فإذا استوينت بمحدث واحد عن ثان وثالث كان يستغناها عن ثالث. لم يكن ما زاد على الواحد عدد هو أولى من عدد وإذا تعارضت للاعداد فيما زاد على الواحد سقطت لتكافئ القول فيها وثبتت إن لا بد من واحد حتى يكون حدوث الحوادث حين حدثت أولى من عدمها فصح أن لها محدثاً واحداً أحدها جميعها ببرادته وقدره. فإن قيل فما معنى قولكم الله سبحانه أنه واحد؟

قيل له: ثلاثة معان: أحدها: أنه لا يحتمل في نفسه القسمة والتجزئة والتبعيض. ووصفنا له تعالى بأنه واحد بخلاف وصفنا للإنسان

١/٥

إنه واحد لأن الإنسان ذو أجزاء مختلفة متحللة محملة لزيادة والنقصان. فيتعالى الله عن ذلك. والثانى: أن يراد به أنه لا مثل له ولا نظير يوجه على نحو قول القائل. فلان واحد بلده، واحد دهره، إذا أراد به أن لا مثل له وقد يقال أيضاً على المعنى الثالث: أنه واحد أن

الحوادث كلها إنسبت إلى قدرته من غير معين ولا شريك له وأيضاً فلو كان للمصنوعات صانعان أو أكثر من ذلك لكان يجب

تمانعهما وادى ذلك إذا تناهى مقدوراتهما. بينما ذلك إنما إنما صانعان لم ينكر أن أحدهما مرید وجود جسم والأخر يريده عدمه.

فينقسم القول في ذلك إلى ثلاثة أقسام:

أحدها: أن يتم ما يريدان.

والثاني: أن لا يتم ما يريدان.  
والثالث: أن يتم مراد أحدهما دون الآخر. فيستحيل أن يتم مرادهما معاً لاستحالة كون الشيء موجوداً، معدوماً وذلك محال.  
ولن يصح أيضاً إن لا يتم ما يريدان لأن ذلك يكشف عن عجزهما وكذلك إن لم يتم ما يريد أحدهما بآن عجزه. فصح القول بأن صانع المصنوعات واحد لا محالة، وعلى ذلك دل قوله تعالى (إذا لذهب كل الله بما خلق ولعلا بعضهم على بعض )<sup>١</sup> وكذلك

ب/٥

قوله تعالى: (لو كان فيهما آلهة إلا الله لفسدتا )<sup>٢</sup> فصح بما ذكرناه أن صانع المصنوعات يجب أن يكون واحداً لا أكثر من ذلك وبمثله أيضاً أبطلنا قول القدرة حيث زعمت أن بعض الأعراض مهدثاً سوى الله بفعله متى أراد شاء ذلك، أم كره، وهذا هو الدخول في قول الثنوية والخروج عن التوحيد. وما يدل أيضاً على توحيد الصانع جل ثناءه وإبطال القول بالثنوية إن القائمين بأنفسهم إذا لم يختلفوا في الحديث والقديم يجب أن يكون حكمهما سواء في جميع أوصافهما، وهذا يوجب أن لا يختص أحدهما بوصف لا يليق بصاحبه ولا يكون لصاحبها، وإذا كان كذلك وكان أحدهما قوبراً على إحداث جسم أو عرض فالواجب أن يكون الثاني كذلك أيضاً، وإذا كان أحدهما مهدثاً لمقدر وجب أن يكون صاحبه كذلك وأن لا يختص محدث من الحوادث بأحدهما لوجوب تناول قدرته له لوجوب قدرت صاحبه له وهذا يوجب أحد أمرين كلاهما محال: إما أن يكون الحوادث لحدث بينهما جميعاً فيكون إحداثاً من محدثين وذلك محال. أو يكون العدم أو لا به من الوجود وهذا يوجب أن لا يكون حادثاً أصلاً لإمتناع أن يختص أحدهما بإحداثه والإمتناع بوقوعه منهما جميعاً. فصح القول بتوحيد الصانع تعالى وبيان فساد القول بما زاد عليه فاعله.

## ƏDƏBİYYAT SİYAHISI:

1. Gölcük Şerafeddin, *Kelam Tarihi*, s. 185, Konya, 1992.
2. İbn Haldun, Əbdurrəhman b. Məhəmməd *Mükqaddimə*, s. 462- 464, Beirut, trs;
3. Abdüh, Muhammed, *Risaletü 't-Tevhid*, s. 43-51 (nşr M.Reşid Rıza), Qahire, 1353;
4. İzmirli, İsmail Hakkı, *Muhassalu'l- Kelam ve'l- Hikme*, s. 2-7, İstanbul, 1336;
5. Topaloğlu Bekir, *Kelam İlmi Giriş*, s. 19-23, 47- 106 İstanbul, 1996.
6. İbn Hazm, Əbu Məhəmməd Əli, *el- Fasl Fi'l- Mile'l Ve'l- Ehvâ Ve'n- Nihal*, c. 2, s.106, Qahire 1384/1964.
7. Müslim, *Əs-Səhih*, İman, 60;
8. Əhməd b. Hənbəl, *Müsənəd*, c 2. S. 456-c. 4, s. 106.
9. İsra, 17/85
10. Nisa, 4/59
11. Ahmet Emin, *Zuhru'l- Islam*, c.1, s. 264, Beirut 1969.
12. Subkî, *Tabakat*, c. 4, s. 130-131.
13. Muhammed Hudari, *Tarihu'l -Üməmi'l- İslamiyye*, c. 2, s. 378-382.
14. İbnü'l-Əsir, əl-Kəlam fi't-Tarix, c. 8 s. 403-407, Beirut, 1399
15. Yavuz, Yusuf Şevki, İslâm Əqaidinin Üç Şaxsiyyəti, İstanbul, 1989.
16. İbn Asâkir, *Tebyînu Kezibi'l- Müfterî* (nşr. M. Zahid Kevserî), s. 118, Dəməşq, 1347.
17. Qeys Əl Qeys, Əl-İraniyyun və'l – Əbədül Ərəb, c. I, s. 205, Tehran, 1984;
18. Əhməd b. Yusif b. Yaqub b. Əli Əl-Fəxri, *Fihrist Əl-Lübəli*, (thq. Yasin Yusif İlyas), s. 92, Daru'l – Arabu'l İslami.

١ المؤمنون: ٩١

٢ الآيات: ٣٢

19. Al Əl-Zəhəbi, Şəmsəddin Məhəmməd Əhməd b. Osman, *Tarixu'l- İslam və Vəfayətü'l-Məşhəri'l-A'lam*, (thq. Ömər Əbüssalam Tədmuri), 19, c. 4. S. 147-148, Beyrut 1413/1993.
20. Montogomery Watt, *Ibn Furak, The Encyclopedia of Islam*, s. 766, Leiden 1971.
21. İbn Fürək Əbu Bəkr Məhəmməd b. Həsən *Müşkilü'l Hədis və Bəyanuhu*, (thq. Abdulmu'ti Əmin Kalacı) müqəddimə, s. 3, Hələb 1982.
22. el- Fihri, *Fihrist el- Lübəli*, (thk. Yasin Yusuf Iyaş), s. 92.
23. Hallikan *Vefeyətü'l- A'yan* C. 4. S. 272-273. Beyrut, trs.
24. Subkî, *Tabakâtü's- Şaftiyye*, c. 4, s. 128-129.
25. Bağdadi, *Usûli'd-Din*, s. 310, İstanbul 1928;
26. el-Fark Beyne'l- Fırak, (nşr. M. Muhyiddin Abdulhamid) s.
27. ez - Zehebi, *Tarixu'l- İslam* (thq. Ömer Abdüsselam Tedmuri), s. 147.
28. İbn Fûrek , Ebu Bekr Əhməd b. Məhəmməd, *en- Nizam fi Usûli'd- Din*, vr. 89a.
29. İbn Fûrek, *el- İbanə an Turuki'l - Qasîdin və'l- Kəşf an Mənâhici's- Salikin ve't- Təvəffür ilâ İbâdeti Rabbi'l- Aləmîn*, vr. 28a;
30. Əz- Zəhəbi, Şəmsüddin Məhəmməd b. Əhməd b. Osman, *Fehâris-Siyeru A'lâmi'n- Nübelə*, c. 17, s. 215, Beyrut, 1409/1988.
31. Safədî. a.g.o., c. II, s. 344
32. İbni Kutluboğa, *Tacu't-Terâcim*, s. 62
33. M. Zihni Əfəndi, *Kitabu't-Tərâcim*, s. 110
34. İsfərəyînî, *et-Tebsir fi'd-Din*, s. 119-120.
35. Arif Hikmet Kitabxanası, (Məlik Əbdüləziz Kitabxanası) 271/80 ;
36. Fuad Sezgin. *GAS*, c. I, s. 611.
37. İbn Fûrek, *Risâlə fi Elmi't- Tövhid*, vr.5b.
38. Ən-Nizami fi Usuli'd-Din, 54b.
39. Nesəfi, *Təbsiratu'l-Ədillə*, Rəşid Əfəndi Ktb., nr. 496, 42b.
40. Brockelmann, *GAL*, c. I, s. 176,
41. Zirikli, *əl-A'lam*, c.VI, s. 313;
42. İsmail Paşa , *Hediyetu'l-Arifin*, İstanbul, c. ll, s. 60, 1955;
43. *İdâhu'l-Meknûn*, c. ll, s. 489, İstanbul 1947;
44. Qəhhalə, *Mûcemu'l-Müəllifin*, Beyrut, trs., c. IX, s. 208.
45. Süleymaniyyə kit. Damad İbrahim, nr. 404
46. İbn Fûrek, *Tə'vilu Müşkilü'l- Asar*, Səlimağa Ktb., nr.227, 4b.
47. Buxari, *İsti'zan*,1;
48. Müslim, *Kitabu'l- Cenne*, 28;
49. Müsnəd, c. 2, s. 244-251-310-323-434-463-519.
50. *Kəşfu'z-Zunun*, c. I, s. 439, İstanbul 1947;
51. *Hədiyyətu'l-Arifin*, c. II, s. 60; *GAS*, c.1, s. 611.
52. Brockemann, *GAL*, c. I, s 176.

53. Abdulmuti Əmin Kalaci, Müşkilü'l-Hədis (Takdime), s.6.
54. Ammar Talibi, Əbü Bəkr İbni'l-Arabi, s 65, Əlcəzair, trs.
55. Katip Çelebi, Kəşfu'z-Zunun, c. II, s.1106;
56. İsmayıł Pasa, Hediyyetu'l-Arifin, c. II, s. 60.
57. Zebidi, iithafu's-Sade, c II, s. 141, Qahirə ,1311
58. Montgomery Watt, Ibn Furek, *The Encyclopedia of Islam*, c III, s 767
59. İbn Fûrək, Şerhu'l-Alim və'l-Mütəallim, 42b
60. İbn Teymiyyə, Mecmii Fətāva (nşr. Abdurrahman b. Muhammed en-Necdi). c. II, s 262, Riyad. 1381;
61. İsmayıł Paşa, Hədiyyətu'l-Arifin, c II, s 60;
62. İdahu'l-Məknun, c I, s 475.
63. Kəhhalə, Mu'cəmu'l-Müəllifin, c IX, s 208;
64. İbn Asakir, Təbyin, s 178.
65. Süleymaniyy Kitabxanası. , Ayasofya nr. 2378,1a
66. İbnul Əsir, əl Kamil fi't-Tarix, s. 646- 647.
67. İbn Təğribərdi, ən-Nucumu'z-Zahire, c.V, s.121.

¹ طه، ١١٤، ٦٨.

٠ النساء، ١٦٥، ٥

⁰ البخاري، حدود: ٣٢، طلاق: ١١؛ أبو داود، حدود: ١٧؛ ترمذى، حدود: ١؛ ابن ماجه، طلاق: ٤؛ دارمى، حدود: ١؛ أحمد بن حنبل، حدود: ٣٢، طلاق: ١١؛ أبو داود، حدود: ١٧؛ ترمذى، حدود: ١٧؛ ابن ماجه، طلاق: ٤؛ دارمى، حدود: ١؛ أحمد بن حنبل، ١٤٤، ١٠١، ١٠٠/٣

⁴ البخاري، مغازى: ٢٩، شهادات: ١٨؛ أبو داود، حدود: ١٨؛ أحمد بن حنبل، ٢/ ١٧، ١٧/ ٦٩.

ما بين المعكوفين ورد في الخامس عند التصحيح ٠

المؤمنون: ٩١ ٠

الأنبياء: ٧٠. ٣٢

## АЛИ ОГЕ

Проповедник Центрального  
Муфтия города Конья Турецкой Республики  
[alican\\_042@hotmail.com](mailto:alican_042@hotmail.com)

## ЖИЗНЬ И ТВОРЧЕСТВА ИБН ФУРЕКА И ЕГО ПРОИЗВЕДЕНИЯ «ТОВХИД»

Ибн Фурек является ученым занемающий особое места в ашарийской секте в движении исламского мышления. Его принимают систематизатором мышления Имама Ашари. В этой статье автор исследует произведения «Товхид» и стороны его научной жизни.

ALI OGE

alican\_042@hotmail.com**IBN FUREK'S LIFE, WORKS AND TAWHID TREATISE**

Ibn Furek is a scholar. He is member of Ashari School of thought which has an important place in islamic thought. He is considered as systematizer of Imam Ashari's thoughts. In this article we would like to make a modest contribution to the world of academia by investigation of Ibn Furek's treatise "Tawhid".

*Rəyçi: t.e.n. M. Abdullayev, t.e.d. C. İsgəndərov*

*BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının 12 fevral 2011-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 05)*